

# Hünər və rəşadət tariximiz

**1941**-ci il iyünün 22-də faşist Almaniyası SSRİ-yə hücum etdi. Bununla da Böyük Vətən müharibəsi başladı. SSRİ-də yaşayan bütün xalqlar, o cümlədən azərbaycanlılar o zaman ümumi Vətən sayılan SSRİ-nin müdafiəsinə qalxdılar.

1941-1945-ci illərdə altı yüz mindən artıq soydaşımız müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşdu. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçdi. Müharibənin ilk günlərində təqribən 40 min adam könlü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində artıq 200 min nəfər döyüşü vardi. Onlardan 15 min nəfərdən çoxu qadınlar idi.

Ağır müharibə illərində azərbaycanlı əsgər və zabitlər od-alov püşkүron döyüş meydanlarında misilsiz şücaət göstərirdilər. Cəbhənin elə bir istiqaməti yox idi ki, həmvətənlərimiz orada döyüşməmiş olsun. Azərbaycanlılardan ibarət 414-cü, 416-cı, 402-ci, 396-ci, 223-cü, 77-ci və başqa milli diviziyaların əsgərləri və zabit heyəti Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşdular. 77-ci diviziya Polşa və Çexoslovakıyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində xüsusi igidlik göstərmişdi. 416-ci diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi. Bəşəriyyətin yaddasına on dağdıcı savaş kimi yazılmış bu amansız müharibə dünyanın faşizmdən qurtulması uğrunda aparılırdı.

Azərbaycanı təmsil edən döyüşçülərən 170 min nəfəri SSRİ-nin sanballı orden və medalları ilə təltif olundu. 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Hər orden və medalın arxasında isə hünər və rəşadət dayanırdı. Yüzlərin, minlərin arasında seçilənlərin qəhrəmanlığı eks olunurdu. Odlu müharibə yollarında, qanlı döyüş meydanlarında dəfələrlə yaralananlar da az olmadı. Hospitalara düşdülər, cəbhəyə dönmək əzmi ilə sağalıb yenidən döyüşə qatıldılar. Növbəti yaraları almaqdan heç də qorxmadılar, qələbə əzmi ilə döyüşdülər. Müharibə sona çatandan sonra vətəne döndülər. Hərəsi bir sahəni qurub-yaratmaq meydanına çevirdi.

## Reyxstaq üzərinə bayraq sancan azərbaycanlı zabit

Azərbaycan və sovet hərbi xadimi, polkovnik Rəşid Əsəd oğlu Məcidov da bu müharibədə şücaətlər göstərərək hərb salnaməsində xüsusi yeri olan Azərbaycan övladlarından biridir. 1945-ci il mayın 2-də Berlinin alınması zamanı, Brandenburg qapısı üzərində sovet bayrağının qaldırılması məhz bu iğid zabitin başçılığı ilə həyata keçirilib. Onun göstərdiyi misilsiz şücaət nəsillərə hünər və mərdlik məktəbidir.

R.Məcidov 1908-ci ildə Bakıda hərbçi ailəsində anadan olmuşdur. 1927-ci ildə Bakı Sənaye və İqtisadiyyat Texnikimunu bitirmişdir. 1933-cü ildə Azərbaycan komsomolu Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərmişdir. Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirən Məcidov sonradan Qaradag Rayon Partiya Komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri vəzifəsində çalışmışdır. Böyük Vətən müharibəsi dövründə o, 416-ci atıcı diviziyanın siyasi şöbəsinin rəhbəri idi. 93 faizi azərbaycanlılardan ibarət olan diviziyanın tərkibində Mozdokdan (Şimali Osetiya) Berlinə qədər yol keçmişdir.

1945-ci ilin ayında Berlinin alınması zamanı 416-ci diviziya yenə də öndə idi. Almanlar Berlini asanlıqla təhvil vermək istəmirdilər. Əsas maneə Brandenburg qapılarının araxasdakı döyüşən artilleriya idi. Bir neçə zərbədən sonra qapıların yanında yerləşən üçmərtəbəli məktəb çökür. Rəşid Məcidov bu anda əsgərlərinə Azərbaycan dilində "irəli" əmrini verir. O, qarşıda SSRİ-nin Berlinədəki sə-

"Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünü müdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 600 min-dən çox oğlan və qızları cəbhəyə getmişdir".

**Heydər ƏLİYEV**



Şəkildə (soldan sağa): 416-ci atıcı diviziyanın siyasi rəhbəri, polkovnik Rəşid Məcidov, həmin diviziyanın komandiri general-major D.Szranov və müharibə veteranı Əbdül Zeynalov

fırılıyinin də yerləşdiyi Reyxstaqın binasını tanır. Polkovnikin tapşırığı və düzgün planı ilə bina zərər görmədən ələ keçirilir. Bunun sayəsində səfirlilikdə yerləşən minlərlə məxfi sənəd qorunub saxlanılır. Diviziya bir neçə gün ərzində Berlin Universitetini, daxili işlər, maliyyə nazirliklərini və bir neçə strateji vacib yeri tutur. 2 may 1945-ci ildə Berlinin alınması zamanı polkovnik Rəşid Məcidovun rəhbərliyi altında 416-ci diviziyanın əsgərləri Brandenburg qapısını üzərində sovet bayrağını dalgalandırırlar. Bayraqı sancan digər azərbaycanlı isə Ələkbər Məcidov olur. Həmin günlərdə Brandenburg qapıları öündə keçirilmiş mitinqdə general V.P.Züvanov çıxış edərək deyir: "Berlin uğrunda tarixi döyüşdə sonuncu güllə məhz burada - Brandenburg qapıları öündə atıldı. Bu sonuncu gülləni də məhz qəhrəman Azərbaycan xalqının övladları atdı".

İkinci Dünya müharibəsində əsgərləri ilə on tehlükəli əməliyyatlara qatılan Rəşid Məcidov bütün döyüşlərdən uğurla çıxmışdır. Polkovnik haqqında olan yazınlarda bir məqam da diqqətimizi cəlb etdi. İlkən sonra Rusiyada ermənilər Məcidovla bağlı faktları saxtalaşdırmağa çalışırlar. Onlar iddia edirlər ki, guya Berlinin azad olunmasında yalnız erməni atıcı diviziyyası iştirak edib. Lakin arxiv materialları, sənədlər, generalların, böyük sərkərdələrin çıxışları, xatirələri bu iddiaların yalan olduğunu üzə çıxarırlar.

Polkovnik səhbətlərində müharibəni xatırlamağı xoşlamadığını söyləyirdi:

"Müharibə səbirliyiklə və qorxu ilə gözlənilən məktublardır, şərə və ölümə xüsusi nifrətdir. Müharibə zamanı mənim nəslim sevməyi və inanmayı, nifret və inkar etməyi, gülməyi və ağlamağı öyrəndi. Dinc günlərdə, adətən, dəyəri ni itirən, adı hala çevrilən çox şəyələrin qədrini bilməyi dərk etdi".

Polkovnik Rəşid Məcidov müharibə zamanı hərbi xidmətə görə "Qırmızı Ulduz", iki dəfə "Qırmızı Bayraq", I və II dərəcəli Vətən Müharibəsi ordenləri ilə təltif olundu.

Vətən savaşından sonra azərbaycanlı zabit Gürcüstan SSR-in Vaziani kəndində artilleriya alayı heyətinə başçılıq etdi. Daha sonra Bakıda Milli Diviziyanın siyasi şöbəsinin rəhbəri oldu. Bakı şəhəri Oktyabr Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işlədi, bir neçə ildən sonra isə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdürü təyin edildi və ömrünün sonuna qədər bu vəzifədə çalışıdı. O, rəhbər işlərde çalışdığı illərdə Azərbaycan SSR Ali Sovetinin III çağırışının deputati seçilmiş və müxtəlif icimai-siyasi fəaliyyətlə məşğul olmuşdur. 1967-ci ildə Xankəndidə ermənilər azərbaycanlılara qarşı təxribat töretmək istəyəndə Rəşid Məcidov həmin təxribatın qarşısının alınmasında iştirak etmişdir.

Müharibə dövründə rədiasiyalı ərazilərdə olan Rəşid Məcidov uzun illər leykemiyadan əziyyət çəkib. Bu səbəbdən də 1970-ci il iyulun 2-də vəfat edib. O, Bakının I Fəxri xiyabanında dəfn edilib.

## 416-ci Taqanroq diviziyası

416-ci milli diviziya cəbhədə 30 ay fasıləsiz döyüşlər aparmış, Bakıdan Berlinə qədər minlərlə kilometr yol qət etmiş, 6 Avropa ölkəsindən - Ruminiyadan, Bolqarıstandan, Yuqoslaviyadan, Macarıstandan, Avstriyadan, Çexoslovakıyadan və 50-dən çox böyük və orta çaydan keçərək düşmənin 23 mindən çox canlı qüvvəsini, 28 hərbi təyyarəsinin, 113 tankının və zirehli maşınını, 549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu, 200 avtomasını, 219 parovozunu, 7400 vagonunu, 70 anbarını məhv etmiş, külli miqdarda qərimət ələ keçirmişdi.

Diviziyanın 1368-ci atıcı alayı "Qırmızı Bayraq" ordeni, 1054-cü topçu alayı "Suvorov" ordeni, 444-cü əlahiddə topçu divizionu "Boqdan Xmelniński" ordeni, 348-ci əlahiddə sanitə batalyonu "Qırmızı Bayraq" ordeni ilə təltif edilmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri də keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuşdular. Komandır və əsgərlərin bir çoxuna xarici ölkələrin orden və medalları verilmişdi.

416-ci Taqanroq diviziyasını bu sətirlərin müəllifi üçün dəyərli edən faktlardan biri də odur ki, digər cəsur soydaşlarımızla yanaşı, atam Əbdül Zeynalov da bu diviziyanın tərkibində Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, "Qırmızı bayraqlı" və "Suvorov" ordenli 1054-cü artilleriya polkunda vuruşmuşdu. Apardıqları döyüşləri, göstərdikləri qəhrəmanlıqları ömrünün sonuna kimi maraqlı bir hekayə kimi nəql edirdi. O, diviziyanın döyüşçülərinin təkcə şücaətdən deyil, dostluğundan, döyüş ruhundan, mətinliyindən, çətin günlərdə mənənə, iradəcə yeniləməzliyindən heyranlıqla danışındı. Belə insanların öz ömürləri ilə yaratdıqları nümunələr xalqın ruhunu hər zaman oyaq saxlayır.

416-ci diviziyanın döyüş yolu üzərindəki müxtəlif şəhərlərdə onun qələbələri şərəfinə xatirə abidələri ucalıb. Taqanroq şəhərinin yaxınlığında Sanbek yüksəkliyində diviziyanın xatirə ansamblı yaradılıb. Taqanroqda, Kiyevdə, Nikolayevdə, Odessa şəhərlərində və Moskvada bu diviziyyaya həsr olunmuş şəhərət muzeyləri təşkil edilib. Bütün bunlar Azərbaycan tarixinin daha bir şanlı səhifəsidir.

**İradə ƏLİYEVƏ,  
"Azərbaycan"**